
“Gələcək üçün kod” layihəsi – “Code for Future”

Yaranma tarixi: 2021-ci il

Məqsəd: Tələbələrin mövcud bazar iqtisadiyyatının tələblərinə uyğun formalaşması və texnoloji dəyişikliklərə uyğunlaşması, o cümlədən onların IT sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək göstərməkdir.

Məlumat: Partnyorluq əlaqələri qurulan “Code Academy” və “Alqoritmika” tərəfindən tələbələrə 4 ay müddətində intensiv olaraq proqramlaşdırma, şəbəkə administratorluğu, IT mütəxəssisi, sistem inzibatçılığı, veb-tərtibatçılıq və keyfiyyət təminatı üzrə kurslar tədris olunur. Layihə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetində tətbiq edilir.

Əhatə dairəsi: “Gələcək üçün kod” layihəsi üzrə 3 il ərzində 4000-dən çox tələbə məzun olub. Cari semestrdə isə 900-ə yaxın tələbə layihə çərçivəsində təhsil alır.



AZƏRBAYCAN RESPUBLİKASI
ELM VƏ TƏHSİL NAZİRLİYİ

"Gələcək üçün kod" layihəsi



"Gələcək üçün kod" layihəsi üzrə 3 il ərzində

 **4000-dən çox tələbə**

məzun olub.

Cari semestrdə isə

 **900-ə yaxın tələbə**

layihə çərçivəsində təhsil alır.